



Azərbaycan Respublikasının  
Medianın İnkışafı Agentliyi

## Gender, ailə və demografiya məsələlərinin işıqlandırılması

**B**ütün dünyada olduğu kimi, Azərbaycanda da tez-tez gender bərabərliyindən danışılır, qadın və kişi bərabərliyinin hər bir sahədə təmin olunmalı olduğu deyilir. Son illər Azərbaycanda gender bərabərliyini özündə ehtiva edən qanunvericilik aktları da, rəsmi sənədlər qəbul edilib, ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub.

Bu gün bütün sahələrdə qadın və kişi bərabərliyinin təmin edilməsi neinki Azərbaycanda, eləcə də bütün dünyada tam təmin edilməyib. Elə sahələr var ki, orada kişi-lər, elə sahələr de var orada qadınların sayı daha çoxdur. Biz elm-təhsil və dövlət qulluğunda qadın və kişi bərabərliyinin hansı şəkildə təmin edildiyindən danışacaqıq.

### Elm, təhsil və dövlət qulluğunda kişi və qadın bərabərliyi özünü necə ifadə edir?

Bilirik ki, Azərbaycanda kişi və qadın bərabərliyinin tam şəkildə təmin edilməsi uzun illərdir müzakirə edilir. Bir qismis mütəxəssisler hesab edir ki, bu sahədə problemlər var, bəziləri isə ekinci düşünür. Onu da qeyd edək ki, Azərbaycanın aidiyyatı dövlət qurumlarının təşkilatlılığı ilə bu istiqamətdə tədbirlər keçirilir. Biz keçən il "Dövlət qulluğunda gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən tədbiri vurgulaya bilərik. tədbir keçirilib. Tədbir Dövlət İmtahan Mərkəzi, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almanya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birge təşkilatlığı ilə keçirilmişdi. "Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum", "Dövlət qulluğuna qəbul mexanizmləri və dövlət qulluğunda gender bərabərliyi" və "Dövlət qulluğunda vezifədə yüksəliş prosesində və ehtiyat kadrların idarəe edilməsində gender bərabərliyi" mövzularında təqdimatlar barədə bu gün də danışmaq olar. Heç şübhəsiz ki, dövlət qulluğunda gender bərabərliyinin praktiki aspektləri, gender bərabərliyinə nail olunması üçün tətbiqi mexanizmlər barədə məsələlər her zaman mütəxəssisləri de aidiyyatı qurumları da ciddi məraqlandırır.

### "Bizim dövlət qurumlarında 30 faizə yaxın qadınlar təmsil olunur"

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni "Bakı-Xəber"ə bildirdi ki, dövlət qulluğunda, idarəetməsində uzun müddət gender bərabərliyi məsələləri qaldırılırdı: "Azərbaycan Respublikası elə dövlətlərdəndir ki, orada qadınların rolunun

yüksək qiymətləndirilməsi, qadınlara çox yüksək səviyyədə imkan verilməsi, şərait yaradılması dövlət səviyyəsində aktual olub. Bnlardan irəli gələrək biz hər zaman dövlət qulluğunda qadınların artırılması barədə təşəbbüsler irəli sürmüştük. Bu gün ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında da görürük ki, dövlətin digər strukturlarında da, Milli Məclisdə də, özəl sektor-da da qadınlar rolu artır. Bu gün dövlət idarəetməsində qadın iştirakçılarının sayı artıb. Həmçinin düşünürəm ki, bizim dövlət qurumlarında 30 faizə yaxın qadınlar temsil olunur. Bu da elbəttə ki, böyük nailiyyətdir".

### "Bu, vətəndaş cəmiyyətində daha yüksek səviyyədə öz həllini tapıb"

R.Zeyninin sözlərinə görə, amma vətəndaş cəmiyyətində, QHT-lərde qadınlar 50 faiz təşkil edirlər, bu da vətəndaş cəmiyyətinin formatından irəli gəlir, burada heç bir məhdudiyyət yoxdur: "Fürsətdən istifadə edib bildirmək istəyirən ki, dövlət qurumlarında hüquq bərabərliyi bütün mənalarda qorunur, amma bu vətəndaş cəmiyyətində daha yüksək səviyyədə öz həllini tapıb. Düşünürəm ki, indən sonra da bu say inkişaf edəcək".

### Azərbaycanda elmi fəaliyyət sahəsində gender problemləri...

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Sevda Aydin Kərimova Qadın Hüquqşunaslarının I Forumunda çox maraqlı fikirlər bildirib.

"Ümumi hesablamalarla görə, Azərbaycan Respublikasında elmi fəaliyyətə məşğul olan şəxslərin təqribi 52%-ni qadınlar təşkil edir. Dünya göstəricilərindən təqribi 35%-dən xeyli yuxarıda duran bu göstərici konkret elmi fəaliyyətə məşğul olan qadınlara aidir. Əger elmlə bağlı yardımıcı sahələrlə məşğul olan qadınların sayını da əlavə etsək onların kişilərlə müqayisəsi bu rəqəmi daha da yüksək faizə qaldırıb.

Elmə daha çox əhəmiyyət verən, dünya elminin inkişafında xüsusi rol olan Yaponiya, Almaniya və İngiltərədə bu göstərici 16-25% arasında dəyişir. Müqayisə üçün deyək ki,

# Azərbaycanın elm, təhsil və dövlət qulluğunda gender məsələsi...



Yaponiyada elmlə məşğul olanların 16%-i qadınlardır, bizdə 52%.

Elmi tədqiqat müəssisələrində çalışan alim qadınların sayının tədrisdə daha çox olduğunu məlum olur.

Maraqlıdır ki, elmi fəaliyyətin mərhələlərinin aşağı pilləsində qadınların sayı çoxluq təşkil edir, qalxdıqca keskin şəkildə azalır. Magistraturada təhsil alanlar arasında qadınlar - qızlar çoxluq təşkil edir. Doktorantura mərhələsində olan qadınlar bir neçə faiz azalır. Felsefə doktorluğu mərhələsində də qadınların sayıında üstünlük var, yeni faiz hesabı yuxarıdır. Lakin elmlər doktorlarının, professorlarının, akademiklərin sayında keskin olaraq kişilərin üstünlüyü hiss olunur.

Elmi tədqiqat müəssisələrinin, elmi idarəelerin, ali təhsil müəssisələrinin rəhbərləri, aparıcı şəxsləri arasında qadınlar olsa da onların sayı bu sahədə çalışanların 10-12%-ni təşkil edir. Bu rəqəmlərin bu günü dəqiqliyinə əmin olmaqla bərabər, principcə aşağı-yuxarı kişi və qadınların elmi fəaliyyətinin bu günü münasibəti beledir.

Hətta bu rəqəmlər səviyyəsindən baxanda da Azərbaycanda alimlərin və elmi fəaliyyətə məşğul olan şəxslərin arasında qadınların sayı kişilərin sayından çoxdur.

Hazırda tibb sahəsində fəaliyyət göstərən elmi tədqiqat institutları "Tibbi Ərazi Bölmələri"ni İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilmişdir. TƏBİB Elmi tədqiqat ve təhsil departamentinin Elmi tədqiqatların koordinasiyası şöbəsinin 2022-ci ilin əvvəline verdiyi məlumatə əsasən, elmi işçilərin ümumi sayı 436-dır, onlardan 310 nəfəri qadın, 126 nəfər isə kişilər təşkil edir. Bu isə konkret TƏBİB tabeliyində səhiyyə sahəsində çalışan elmi işçilərin 71% qadın, 29%

25%-ni qadınlar olduğu Almaniya ilə müqayisə edərək sevinməliyik ya kedərlənməliyik".

**"Kişilərdən sayca çox olan qadınların ciddi elmi konfranslarda..."**

Mütəxəssis onu da qeyd edib ki, ölkəmizdə elmə və elmi tədqiqat fəaliyyətinə axının və kişilərin elm sahəsindən uzaqlaşmasının ciddi müqayisəsi edilməli, dərin analiz aparılmalıdır: "Müzakirə olunmalı faktdır ki, niyə felsəfə doktorluğuna qədər gelən qadınlar sonradan dərin tədqiqatlardan uzaqlaşırlar. Kişilərdən sayca çox olan qadınların ciddi elmi konfranslarda iştirakı, məruzəsi, dünya səviyyəli jurallarda məqalələrlə çıxış etməsi kişilələ müqayisədə dəfələrlə azdır..." Ekspert qeyd edib ki, elmdə gender bərabərliyinin təmin edilməsi, elmi fəaliyyətə məşğul olan qadınların əldə etdiyi elmi nəticələrin keyfiyyətinin yüksəldilməsi, tədqiqatların dərinliyinin və davamlılığının formallaşması və s. üçün ciddi sosial-siyasi, elmi-strateji, iqtisadi və mənəvi stimullaşmaya ehtiyac vardır.

**İradə SARIYEVA**  
Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.